

Azərbaycanın dəmir yumruğu haqqı və ədaləti bərpa etdi



Paradda 3 min nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş çağdaş hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi qürurverici idi. Həmçinin Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin də nümayişi çox anlamlı oldu. Şəxsi heyətin və hərbi texnikanın keçidi boyunca hərbi orkestrin "Azərbaycan fanfarası"nı ifa etməsi hərbi ovqata sənət xüsusi rəng qatır və gözəllik saçırdı. Hərb sənəti uğurlarımızla incəsənətimizin universal uyumunun təntənəsini yaşayırdıq.

Tarixi gün idi 10 dekabr! Bu günü bizə yaşadan müzəffər ordumuza, Ali Baş Komandanımıza, şəhidlərimizə, yaralı qazilərimizə, Azərbaycana xidmət edən hər kəsə çox minnətdarıq! Qardaşlığını, vəfalı dostluğunu, əsl qonşuluğunu, fədakar haqq-ədalət tərəfdarlığını heç zaman əskik etməyən Türkiyəmizə, qardaş ölkənin dövlətinə, xalqına minnətdarıq! Heç təsadüfi deyil ki, dövlət başçımız Zəfər paradındakı nitqində "Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak

Dekabrın 10-da paytaxt Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəmizə həsr olunmuş Zəfər paradi keçirildi. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə yanaşı, qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da paradda iştirak və çıxış etdi.

edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir," – dedi.

Müharibənin ilk anlarından Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qüdrətli qardaşımız Türkiyənin mənəvi, siyasi-diplomatik dəstəyini görmüşük. Bu dəstək bizə ruh yüksəkliyi verərkən, bir çox yabançı güclər üçün çəkindirici faktor oldu.

Baxmayaraq ki, bizim işimiz haqq işiydi, biz işğala məruz qalmış torpaqlarımızı azad edirdik, lakin həqiqətlərə siyasi cəhətdən kar, kor və lal olmağı üstün tutanlar Azərbaycanı durdurmaq istəyində idi. Türkiyə Azərbaycanın tək olmadığını, hər zaman Azərbaycanın yanında olduğunu cəsarətlə bildirdi. Bu, ruh birliyimizin, vəfalı qardaşlığımızın parlaq nümunəsi idi. Ona görə də, Zəfər paradında Türkiyənin dövlət başçısının böyük nümayəndə heyəti ilə iştirakı, türk hərbiçilərinin nümunəvi keçid etməsi çox önəmli idi. Çətin gündə olduğu kimi, bayram günündə də birliyimizi bir daha həm öz xalqlarımız, həm də, bütün dünya gördü.

Zəfər paradi bir tarixi mərhələnin tamamlanması, yeni mərhələyə keçir

din bayram günü oldu. Hərb meydanında mübarizə bitdi, amma siyasi mübarizəmiz, iqtisadi mübarizəmiz, diplomatik mübarizəmiz davam edir. Biz işğalçının 30 il müddətində bizə vurduğu ziyanları ödətməliyik. Xaraba qalmış yaşayış məntəqələrimizi bərpa etməliyik. Şəhid ailələrimizin, yaralı hərbiçilərimizin qayğısına qalmalıyıq. Hərb meydanında nəyə qadir olduğumuzun parlaq təcəssümü olan Zəfər paradi ərəfəsində Prezidentin imzaladığı fərman və sərəncamlar bütün əməli fəaliyyət sahələri üzrə yol xəritəmizi də, vəzifələri də müəyyənləşdirmişdir.

"YAŞAT" Fondunun yaradılması, bundan öncə müharibədə müstəsna xidməti olanlar üçün ali ordenlərin, müxtəlif medalların və fəxri adın təsis edilməsi, yaralı hərbiçilərimizin çağdaş tibbin ən son imkanları ilə müalicə edilməsi, itkin hərbiçilərimizin tapılması, ev-eşiyi dağıdılmış mülki sakinlərin lazımı dövlət himayəsi ilə əhatə olunması kimi işlərin təxirəsalınmadan icra edilməsi və başqa önəmli addımlar dediklərimizə sübutdur. Yəni ali dövlət rəhbərliyi məşhur kəlamla desək, hansı işi nə vaxt, necə və nə müddət ərzində

yerinə yetirmək lazım olduğunu ali səviyədə bilir. Dövlət – xalq birliyinin sarsılmazlığını, davamlılığını və öz çiçəklənmələri ilə yeniliklər vəd etdiyini görürük.

Qürurla deyə bilərik ki, uzun illər qalib ədası ilə lovğalanan işğalçı ölkə Azərbaycandakı zəfər iqliminin ümumxalq səciyyəsi daşması müqabilində, kaosdan, miskinlikdən, nihilizmdən əziyyət çəkir – sabaha ümitsiz şəkildə çapalayır. Ermənistan "qalib" ikən də, əslində, qalib olmayıb. Üfürülmüş şar kimi, sabun köpüyü kimi aldadıcı qürrələnmə olub Ermənistanın qürrəsi... Çünki öz iddialarını tarixi fakt, qəbulu məcbur gerçəklik kimi təqdim edirdi yalançı, hiyləgər, saxtakar Ermənistan siyasi – hərbi rəhbərliyi.

Məsələn, Ermənistanın siyasi – hərbi rəhbərliyi Azərbaycanın mülki şəxslərinin avtomobil nömrələrindən "sərgi" düzəltdirmişdi, erməni gənclərinin Kəlbəcərdə ən sevimli yeri ydi orası, önündə şəkil çəkirdi, poz verirdilər. Təəvvür edin: öz doğma yurd-yuvasından didərgin salınan, əsir-girov götürülən mülki əhalinin avtomobillərini qəsb edəsən, sonra da onların nömrəsindən sərgi düzəldib, önündə şənələsən... Bizim Zəfər paradındasa hərbi qənimət kimi götürülmüş, yaxud sıradan çıxarılmış Ermənistana məxsus hərbi texnikaların nömrələrindən "Qarabağ Azərbaycandır!" nəhəng lövhəsi düzəldilmişdi. Necədir? "Avtomobil nömrələri sərgisi" səviyyəsində belə cavabını öldürücü miqyas və dəyərinə aldı işğalçı ölkə!

Silahlı qüvvələrinin xüsusi yetişdirilmiş minlərlə üzvü öldürülmüş, şikəst edilmiş və 10 min civarında hərbi qulluqçusu fərari olmuş Ermənistan... Hərbi texnikasının (ən müxtəlif hesablamalara görə) 65-80 faizini itirmiş Ermənistan Azərbaycanın dəmir yumruğunu hələ uzun müddət unutmayacaq!

Biz də unutmayacağıq – haqqın nazilsə də, üzülmədiyini!

Dövlətimiz var olsun!

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri